



Azerbaijan South Caucasus Pipeline Ltd
Baku - Tbilisi - Erzurum Gas Pipeline



“SOCAR Midstream Operations” və tərəfdaşlarının Sosial Sərmayə Təşəbbüsləri çərçivəsində

Sərvət-FYZ MMC tərəfindən icra olunan

ProFARMS Layihəsi

TENDERDƏ İŞTİRAK ÜÇÜN DƏVƏT MƏKTUBU

Hörmətli tender iştirakçısı,

SOCAR Sosial Sərmayə Təşəbbüsləri çərçivəsində Ağdaş, Ucar və Yevlax rayonlarında kiçik sahibkarlıq mühitini inkişaf etdirmək və əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə ProFARMS layihəsini dəstəkləyir. Layihənin icraçı təşkilatı SƏRVƏT-FYZ Məhdud Məsuliyyətli Cəmiyyətidir (MMC). Sosial Sərmayələr SOCAR və tərəfdaşlarının fəaliyyətlərindən təsirlənən ərazilərdə uzunmüddətli sosial və iqtisadi inkişafı təşviq etmək üçün davamlı şəkildə həyata keçirilən təşəbbüslərdir. Layihənin ümumi məqsədi Cənubi Qafqaz Boru Kəməri (SCP) boyunca yerləşən 3 hədəf rayonda iqtisadi inkişafa və ekoloji davamlılığa töhfə verməkdir. ProFARMS layihəsinin spesifik məqsədləri fermerlərin maliyyə savadlılığını, biznes idarəetmə və texniki bilik-bacarıqlarını artırmaq və onların kiçik bizneslərini davamlılıq prinsipləri əsasında dəstəkləməkdir.

SƏRVƏT-FYZ MMC hədəf rayonlarda aztəminatlı ailələrin gəlirlərini artırmaq məqsədilə 100 benefisiar ailənin hər birini 10 arı ailəsi (ümumi 1000 ədəd arı ailəsi) təmin etməyi planlaşdırır və bu məqsədlə tender elan edir. Maraqlı təchizatçıları aşağıdakı siyahıda göstərilən qaydada arı ailələrinin təchizatı üçün tenderdə iştiraka dəvət edirik.

Maraqlı təchizatçılar (fiziki və ya hüquqi şəxsləri) aşağıdakı siyahıda göstərilən qaydada arı ailələrinin təchizatı üçün tenderdə iştiraka dəvət edilir. Təchizatçılar aşağıdakı siyahıda qeyd olunan qaydada arı ailələri üçün təklif etdiyi qiymətlərini yazıb **10 fevral 2022-ci il tarixə qədər AZ6100, Ucar şəhəri, Oğuz küçəsi, döngə 3, ev 37** poçt ünvanına göndərməlidir. Təkliflər əvvəlcə elektron formada doldurulub çap olunmalı, sonra imzalanmış və möhürlənmiş halda poçt vasitəsilə göstərilən ünvana göndərilməlidir. Təchizatçılar aşağıdakı **Qiymət Təklifi** ilə birlikdə **Müşayiət Məktubu** və tələb olunan sahə üzrə olan təcrübələri barədə **Arayış (Məlumat)** da təqdim etməlidirlər.

Arı ailələri üçün təklif olunan təchizat qiymətləri təhvil verilmə tarixindən asılı olaraq **iki variantda qəbul olunur: 1) 2022-ci ilin aprel ayının 15-dək təhvil verildikdə; 2) 2022-ci ilin aprel ayının 30-dək təhvil verildikdə.**

№	Malın adı	Ölçü vahidi	Qiyməti (AZN)
1	2022-ci ilin aprel ayının 15-dək təhvil verildikdə: Arı ailəsi <ul style="list-style-type: none">Arının sortu: Apis Melifera Carnica, Apis Melifera Carpatica6 (altı) çərçivəni tam əhatə etməlidir;2 (iki) çərçivə ballı-güləmlı olmalıdır;4 (dörd) çərçivə sürfəli (açıq və qapalı) olmalıdır;Ana arı 2021-ci il yetişdirilmiş və müvafiq rəng ilə rənglənmiş olmalıdır;Çərçivələr standartlara uyğun olmalı və köhnə olmamalıdır;Çərçivədəki şan standartlara uyğun olmalı və hər hansı xəstəlik əlaməti, eyni zamanda tünd rəng (tünd boz və ya qara) olmamalıdır;Arı ailələrində xəstəliklərə qarşı mübarizə üsulları vaxtında aparılmalıdır;	1 (bir) arı ailəsi	
2	2022-ci ilin aprel ayının 30-dək təhvil verildikdə: Arı ailəsi <ul style="list-style-type: none">Arının sortu: Apis Melifera Carnica, Apis Melifera Carpatica6 (altı) çərçivəni tam əhatə etməlidir;	1 (bir) arı ailəsi	

	<ul style="list-style-type: none"> • 2 (iki) çərçivə ballı-güləmli olmalıdır; • 4 (dörd) çərçivə sürfəli (açıq və qapalı) olmalıdır; • Ana arı 2021-ci il yetişdirilmiş və müvafiq rəng ilə rənglənmiş olmalıdır; • Çərçivələr standartlara uyğun olmalı və köhnə olmamalıdır; • Çərçivədəki şan standartlara uyğun olmalı və hər hansı xəstəlik əlaməti, eyni zamanda tünd rəng (tünd boz və ya qara) olmamalıdır; • Arı ailələrində xəstəliklərə qarşı mübarizə üsulları vaxtında aparılmalıdır; 		
3	Daşınma xərcləri (Ağdaş, Ucar və Yevlax rayonlarına)	100 km	

* Lütfn, nəzərə alın ki, arı ailələri üçün təklif olunan qiymətlər ən az 3 (üç) ay qüvvədə qalmalıdır. Təchizatçıların təqdim etdiyi qiymətlərə bütün vergi və sosial tutulmalar daxil olmalıdır. Müqavilə bağlanacağı təqdirdə ödəniş e-qaimə təqdim edilməklə bank hesabına köçürüləcəkdir.

Məlumat üçün bildiririk ki, tenderin qalibi təşkilatımız tərəfindən aşağıdakı kriteriyalara uyğun olaraq seçiləcəkdir:

- 1. Optimal qiymət təklifi etməsi;**
- 2. Göstərilən kriteriyalara uyğun arı ailələri təklif etməsi;**
- 3. Xüsusilə, təchiz olunan bütün yeşiklərdə arı cinsinin *Apis Melifera Carnica*/*Apis Melifera Carpatica* olması;**
- 4. Sənədləşmənin tələb olunan qaydada təşkili;**
- 5. Təchizatın vaxtında və düzgün qaydada çatdırılması:**
 - a. Daşınma günün arılar üçün aktiv olmadığı dövründə aparılmalıdır;**
 - b. Təhlükəsizliyi təmin etmək məqsədi ilə arı ailələri müvafiq qaydada bağlanmalıdır;**
 - c. Arı ailələrində boğulmaların və ölüm faktlarının olmaması üçün tədbirlər görülməlidir;**
 - d. Daşınma arılar üçün münasib nəqliyyat vasitəsilə aparılmalıdır;**
 - e. Daşınmanı təşkil edən heyətin arıya qarşı allergiyası olmamalıdır;**

*Lütfn, nəzərə alın ki, qalib təchizatçı ilə sonradan əlavə şərtlər müzakirə olunacaq.

Telefon: _____

E-poçt: _____

Ünvan: _____

A.S.A. və imza: _____

MY: _____ Tarix: _____

E-poçt: servetprofarms@gmail.com

Ünvan: Ucar şəhəri, Oğuz küçəsi, döngə 3, ev 37; AZ6100